



23 dekabr bələdiyyə seçkiləri günüdür



Mərkəzi Seçki Komissiyası KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində "Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş" kitabçası hazırlanıb.

Bələdiyyə seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsinə hədəflənib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Kütləvi informasiya vasitələri haqqında" qanun və MSK tərəfindən qəbul edilən normativ xarakterli sənədlər əsasında hazırlanıb.

Bələdiyyə seçkiləri ilə bağlı treninqlər davam edir

Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət planına müvafiq olaraq məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlər davam etdirilir.

33 sayılı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqdə plana uyğun olaraq 4 gün ərzində iki mərhələdə 39 məntəqə seçki komissiyasının sədri və komissiya üzvləri olmaqla 156 nəfərin iştirakı nəzərdə tutulur.

Dairə seçki komissiyasının sədri Əlibaba Bayramov bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir.

Məlumat verilib ki, məntəqələr seçki kabinetləri, təşviqat lövhələri, məlumat lövhələri, generatorlar, elektrik fənərləri, dövlət bayraqları, dövlət gerbləri, daşınmaz və daşınan seçki qutuları, seçici siyahısı lövhələri, qeydiyyat dəftərləri, təlimat, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub.

Treninqlərdə iştirakçılara "Səsvərmə günü məşvərəti səs hüququ üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri", "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri", "Seçki günü prosedurları və müstəsna hallar", "Səslerin sayılmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı, səslerin sayılması və yekun protokolları doldurulması", "Səsvərmə prosedurlarına dair praktiki tapşırıqlar" mövzularında məlumatlar verilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Dairə seçki komissiyasının sədri Nadir Əjdərov dairə üzrə 39 seçki məntəqəsinin olduğunu deyib. Bildirib ki, seçki dairəsi üzrə seçkilərin sayı 51 min 605 nəfərdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmin edilir.

Qeyd olunub ki, 27 sayılı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqlərdə plana uyğun olaraq 39 məntəqə seçki komissiyasının sədri və komissiya üzvlərinin iştirakı nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə MSK-nin Treninq Orupu tərəfindən yerlərdə keçirilən treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb.

Məlumat verilib ki, məntəqələr seçki kabinetləri, təşviqat lövhələri, məlumat lövhələri, generatorlar, elektrik fənərləri, dövlət bayraqları, dövlət gerbləri, daşınmaz və daşınan seçki qutuları, seçici siyahısı lövhələri, qeydiyyat dəftərləri, təlimat, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Bələdiyyə seçkiləri ilə bağlı təlimatlarla təmin olunub.

Treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



lirə və üzvlərinə səsvərmə günü görülməli işlərlə bağlı məlumatlar verilir.

Bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 47 min 830 nəfərdir. Seçicilərin 46 faizini kişilər, 54 faizini isə qadınlar təşkil edirlər. Onların 25 faizini gənclər və 605-i ilk dəfə səs verəcək. Seçki dairəsi üzrə bütün seçki məntəqələri tam təmin edilir.

"Namizədlərin təşviqatı ilə bağlı bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılıb. Məntəqə seçki komissiyalarına səsvərmənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və vaxtında paylanılması təmin ediləcək. Kursların keçirilməsində əsas məqsəd komissiya üzvlərinin seçki sahəsində bilik və bacarıqlarının artırılması, onlarda işgüzar vərdişlərinin təkmilləşdirilməsidir", - deyə N.Əliyev əlavə edib.

Dairə seçki komissiyasının katibi Faiq Əliyev və üzvü Nizami Novruzov tərəfindən aparılan treninqlərdə iştirakçılara "Səsvərmə günü məşvərəti səs hüququ üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri", "Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri", "Seçki günü prosedurları və müstəsna hallar", "Səslerin sayılmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı, səslerin sayılması və yekun protokolları doldurulması", "Səsvərmə prosedurlarına dair praktiki tapşırıqlar" mövzularında məlumatlar verilir.

Həmçinin treninq iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

119 sayılı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasında dekabrın 23-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində təşkil olunan treninqlər iştirakçıların fəallığı ilə davam edir.

mentəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvərmənin təşkili, səslerin hesablanması, səsvərmənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolları doldurulması və digər məsələlər barədə məlumatlar verilir.

Məntəqələr zamanı səsvərmə prosedurlarına dair praktiki tapşırıqlar da icra olunur, müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Dairə seçki komissiyasının baş məsləhətçisi İlham Xəlilov bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir.

Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımı şərait yaradılır. Dairə üzrə 14 bələdiyyəyə, ümumilikdə, 134 nəfər bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı 386 nəfərdir.

85 sayılı Şamaxı Seçki Dairəsində 63 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrin seçici siyahılarında 41 min 601 seçici var. Onlardan 938 nəfəri ilk dəfə səs verənlərdir. İki seçicinin yaşı 100-dən yuxarıdır.

Artıq namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başa çatıb. Beləliklə, 29 bələdiyyə üzrə 712 nəfərin namizədliyi qeydə alınıb.

Hazırda məntəqə seçki komissiyalarının üzvləri üçün 5 günlük treninqlər keçirilib və bütün komissiya üzvləri treninqlərə cəlb olunublar. Treninqlər noyabrın 25-də başlayıb və ayın 30-dək davam edəcək.

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün səsvərmə günü prosedurları ilə bağlı maarifləndirici treninqlər davam edir.

110 sayılı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayev bildirib ki, noyabrın 25-də başlanan treninqlərə dairənin tərkibində olan 47 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 282 nəfər cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş dairə seçki komissiyasının katibi Harun Əsgərov və baş məsləhətçi Məmmədşir Əliyev aparılır.

Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvərmənin təşkili, səslerin hesablanması, səsvərmənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolları doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.

Seçki komissiyasının sədri bildirib ki, dairə üzrə 16 bələdiyyəyə 160 bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı isə 505 nəfərdir.

116 sayılı Qəbələ seçki dairəsində də aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər MSK tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır.

Dairə seçki komissiyasının sədri Ramiz Əsədov bildirib ki, treninqlər aşağı seçki komissiyalarının sədr, katib və üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.

Treninqlər dairənin 54 seçki məntəqəsinin 324 nəfər komissiya üzvü cəlb edilib. Dairə seçki komissiyalarının üzvləri Aqil Kerimov və Rəşad Mürşüdoğlu tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin vəzifələri, səsvərmənin prosedurları, səsvərmə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvərmə saatlarında tədbirlər, səsvərmə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvərmə prosesi, səslerin hesablanması, səsvərmənin nəticələri haqqında protokolları doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib.

Komissiya sədrinin sözlərinə görə, bu dairədə 20 bələdiyyəyə 190 nəfər bələdiyyə üzvü yeri uğrunda 646 namizəd mübarizə aparacaq.

Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də davam edir.

77 sayılı Astarə seçki dairəsində keçirilən treninqlərə 44 seçki məntəqəsinin 264 üzvü cəlb olunub.

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və ədalətini müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında təşkil olunan məşğələlər MSK-nin təlim kurslarında iştirak etmiş trenerlər -77 sayılı Astarə Dairə Seçki Komissiyasının katibi Gülnar Mirzəyeva və katibliyin baş məsləhətçisi Malik Hüseyinov tərəfindən aparılır.

Təlim zamanı iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvərmənin təşkili, səslerin hesablanması, səsvərmənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolları doldurulması və digər məsələlər barədə məlumatlar verilib.

Yeni Azərbaycan Partiyasının qərargahında İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş sərgi açılıb

Noyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılıb.



AZƏRTAC xəbər verir ki, YAP və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatlığı ilə reallaşan sərgidə akademiyanın tələbələrindən 10-dan çox rəsm əsəri nümayiş olunur.

Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Nəsimi ili" çərçivəsində ölkəmizdə və onun höüdülərindən kənarında keçirilən tədbirlərdən söz açıb. Bu gün ölkəmizdə mədəni sahəyə göstərilən diqqət və qayğısından danışıb.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Nəsiminin 650 illiyi münasibətilə reallaşan tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu il Nəsimi ilə bağlı ölkəmizdə çoxsaylı sərgilərin açıldığını deyən O.Eldarov ölkə başçısının mədəniyyətə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını bildirib. V.Əliyev deyib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi

kişif edir, mədəniyyətimizə böyük qayğı göstərilir", - deyən S.Novruzov söyləyib.

YAP İcra katibinin müavini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısından söz açıb, bu yöndə atılan addımları təqdir edib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Nəsiminin 650 illiyi münasibətilə reallaşan tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu il Nəsimi ilə bağlı ölkəmizdə çoxsaylı sərgilərin açıldığını deyən O.Eldarov ölkə başçısının mədəniyyətə göstərdiyi diqqət və qayğıdan söz açıb.

haqqında sərəncamları bu böyük şəxsiyyətin yaradıcılığını, ədəbiyyatımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə onun adı verildi.

Bu il ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlər, sərgilər, ədəbi-bədii axşamların təşkil edildiyini, kitabların çap olunduğunu söyləyən nazir müavini qeyd edib ki, hazırda YAP-da Nəsimi yaradıcılığına həsr edilmiş sərginin açılması bu qəbildən olan tədbirlərdəndir.

Tədbir çərçivəsində sərgidə əsərləri nümayiş edilən gənc rəssamlar diplomlarla təltif olunublar. Sonra qonaqlar sərgiyə baxıblar.

Qüdrətli şairə böyük ehtiram



2019-cu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı yaddaş kitabçası hazırlanıb.

2019-cu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı yaddaş kitabçası hazırlanıb.

nümayiş etdirmişdir. Dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin iştirakı ilə keçirilən festival Şamaxı şəhərində davam etdirilməsi İmadəddin Nəsimini Azərbaycan və çahana bəxş etmiş bu qədim diyarın özünün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən hesabət kimi qiymətləndirilir. Elə həmin ilin noyabr ayında şairin Rusiya Federasiyasının paytaxtında keçirilmiş geniş elmi-mədəni tədbirlər, xüsusən Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında ölməz sənətkarın bütününcü açılması onun yeni tarixi sərəncamıdır. Bundan başqa, Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında 7 dəqiqəlik kompozisiyanın təqdim olunması şairə olan böyük ehtiramın nəticəsidir.

Konfransda Nəsimi iləndə respublikamızda həyata keçirilən tədbirlər də yüksək dəyərləndirilmişdir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" kimi elan edilməsi haqqında" 11 yanvar 2019-cu il tarixli sərəncamı şairin həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla təbliğinə meydan açmışdır. Mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam yeni nəsillərin dönməz məslək və əqidə nümayiş etdirən qüdrətli sənətkarın nümunəsində tərbiyə edilir, azərbaycançılıq ruhunda formalaşmasına göstərilən böyük diqqət qayğısının əməli ifadəsidir.

Konfransda Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, şair Barat Vüsal Nəsimi haqqında böyük mütəfəkkirə həsr etdiyi şeirini oxumuş, BDU-nun Qazax filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tələbələr arasında keçirilən şeir müsabiqəsində fərqlənənlərə təşəkkürnamələr təqdim edilmişdir. Tədbir tanınmış incəsənət ustalarının çıxışları və şairin "Sığmazam" qəzəli əsasında hazırlanmış musiqili ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

Konfransda o da qeyd edilmişdir ki, ümumiyyətlə, Nəsiminin yaradıcılığı daim diqqət mərkəzindədir. 2017-ci ildə "Ey Nəsimi, cahanı tutdu sözün" adlı beynəlxalq konfransın keçirilməsi və həmin tədbirdə Azərbaycanla yanaşı Rusiya, Hindistan, Türkiyə və Gürcüstan alimlərinin məruzələrlə çıxış etmələri Nəsimi irsinin tədqiqinə müstəqillik dövrü işığında yenidən qaydılıb sahəsində mühüm addım olmuşdur. 2018-ci ilin sentyabr ayında Bakıda və Şamaxıda keçirilmiş Nəsimi şeir, incəsənət və mədəniyyət festivalı şairin ədəbi-yaşarlığını bir daha sübut etmişdir ki, ümummilli Lider Heydər Əliyev də Nəsimi irsinə böyük hörmətlə yanaşmışdır. Ulu Öndərin təşəbbüsü

Ulu Öndər Heydər Əliyevin Xalq şairi Qabilin "Nəsimi" poeması haqqında söylədiyi fikirlər yüksək qiymət kimi dəyərləndirilir: "Qabil Nəsimi haqqında mənzum romanını Bakı Dövlət Universiteti Qazax filialının direktoru Arif Rüstəmov dövlət başçısının 2019-cu il "Nəsimi ili" elan etməsindən və böyük mütəfəkkir şairin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamın əhəmiyyətindən danışıb və bunu ölkə rəhbərinin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət kimi dəyərləndirmişdir.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babayev çıxış edərək adı dünyanın ölməz sənətkarları sırasında yer alan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli şairin zəngin irsindən söz açmışdır. O qeyd etmişdir ki, cəmi 47 il ömür sürən şair özündən sonra zəngin irs qoymuşdur. Bu gün Azərbaycan tarqığında Nəsimi zirvəsi var və bu zirvədə günəş doğur. O günəş ki, qürub edər, ancaq heç vaxt batmaz.

Konfransda diqqətə çatdırılmışdır ki, ümummilli Lider Heydər Əliyev də Nəsimi irsinə böyük hörmətlə yanaşmışdır. Ulu Öndərin təşəbbüsü

Səbir ƏLİYEV, "Azərbaycan"



İŞİMİZ, GÜZƏRANIMIZ

10 ayın makroiqtisadi göstəriciləri
ilin uğurla sona çatacağından xəbər verir

Əvvəlki 1-ci səh.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3, hazır metal məmulatlarının istehsalı 83,5, bütün məmulatlarının istehsalı 67,6, kompüter, elektron və optik məhsulların istehsalı 37,1, içki istehsalı 39,5, toxuculuq sənayesi məhsulları istehsalı 37, mebel istehsalı 24,6, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 30,4, rezin və plastik kütlə məmulatları istehsalı 22,7, kağız və karton istehsalı 24,6, kimya sənayesi məhsulları istehsalı 26,5, qida məhsulları istehsalı 13,9, eczacılıq məhsulları istehsalı 20,8, poliqrafiya məhsulları istehsalı 23,9, geyim istehsalı 12, tikinti materialları istehsalı 3,8, maşın və avadanlıqların istehsalı 4,5 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeyd alınmışdır - müvafiq olaraq 2,4 və 6,4 faiz.

DSK-nın hesabatına əsasən, ödənilən 10 ay ərzində əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş

ümumi vəsaitin 65,5 faizi məhsul istehsalı və 25 faizi xidmət obyektlərinin, 9,5 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 71,1 faizi daxili sərmayələr olan bu vəsaitlərin 66,8 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Bütün bu vəsaitlər hesabına ödənilən dövrdə ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirallahı Sənaye Parkında spris istehsalı zavodu, həmin rayonda icra hakimiyyətinin inzibati binası, rayon Gənclər Mərkəzi, ilk DOST mərkəzinin inzibati binası, 140 yerlik məktəbəqədər tərbiyə müəssisəsi, 200 çarpayılıq xəstəxana, Neqliyyat Agentliyinin "Koroğlu" Neqliyyat Mübadilə Mərkəzi, Sumqayıtda "SOCAR karbamid" və polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazlılar-İrinci Aşıqlar-Ollaxanlı, Mingeçevir-Stansiya Mingeçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qobustan rayonunda "Azərbaycan" ASC-nin filialı, Qobustan-Poladlı

avtomobil yolu, Əmlak Xidmətləri Mərkəzi, eləcə də Naxçıvan MR-də 1530 şagirdlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana, Şəkida 624, İsmayılıda 400, Lerik, Cəllalabad və Quba rayonlarının hər birində 180 şagirdlik 3 ümumtəhsil məktəb binası, Ağdaş Rayon Telekomunikasiya Qovşağında "Şəbəkə" xidmət mərkəzi, Biyan Sənaye Parkı, bir çox kəndləri birləşdirən avtomobil yolları, Oğuzda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. istifadəyə verilmişdir.

Umumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə qeyri-neft-qaz sektorunun inkişafında 7 milyard 136,5 milyon manat vəsait xərclənmiş və həmin vəsaitin 1 milyard 359 milyon manatından (ümumi sərmayənin 11,9 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd etmək ki, bu dövrdə əsas kapitala 3 milyard 298,8 milyon manat xarici kapital da yönəldilmişdir.

Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üzrə

ölkədə müddətli işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlanmışdır. Bildirilir ki, Azərbaycanda bu dövrə orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 603,5 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ ilin 10 ayında 45,7 milyard manat olmuşdur ki, bu da nominal ifadədə ötən ilin eyni dövründəkindən 6,9 faiz çoxdur.

Yeri gəlmişkən onu da bildirmək ki, Prezidentin müvafiq sərəncamları ilə reallaşan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, büdcədən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, eləcə də Dövlət Neft Şirkətinin çalışan işçilərinin məşğulluqunun əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özal sektordakı çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində cari ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatmışdır. Bu isə ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8, avqust ayına nisbətən 21,6 faiz artıqdır.

DSK-nın digər bir məlumatı ölkə üzrə parakəndə ticarət dövryyəsi haqqındadır. Hesabata əsasən, cari ilin yanvar-sentyabr aylarında parakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsinə müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 27,5 milyard manatdan çox olmuşdur. Eyni zamanda bu dövrdə əhaliyə 6,5 milyard manatlıqdan çox ödənilmiş xidmətlər göstərilmişdir.

Qiymətlərə gəldikdə, DSK-nın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən ödənilən 10 ay ərzində istehlak məhsullarının və ödənilmiş xidmətlərin qiymətləri 2018-ci ilin eyni dövrünə nisbətən ümumilikdə 2,6, o cümlədən ərzaq, içki və bütün

məmulatları üzrə 3,7, qeyri-ərzaq malları üzrə 1,2, ödənişli xidmətlər üzrə 2,2 faiz bahalaşmışdır.

Azərbaycanın bu dövrdə xarici ticarət əlaqələrində də müsbət nəticələr qeyd alınmışdır. Hesabata görə, ilin əvvəlindən ödənilən 9 ay ərzində gömrük orqanlarında qeydiyyata aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövryyəsinin dəyəri 24 milyard 837,2 milyon dollara çatmışdır. Ticarət dövryyəsinin 58,2 faizini ixrac, 41,8 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 4 milyard 81,2 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabatda bildirilir ki, ilin əvvəlindən ödənilən 9 ay ərzində Azərbaycandan 1 milyard 413,1 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə ötən ilin analoji dövrünə nisbətən faktiki qiymətlərlə 17,1, real ifadədə 12,1 faiz çoxdur.

Bir neçə fakt da neqliyyat, informasiya və rabitə barədə: hesabatda bildirilir ki, yanvar-oktyabr aylarında ölkənin informasiya və rabitə müəssisələrində tərəfindən ümumilikdə 1 milyard 776,4 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 72,7 faizindən əhali istifadə etmişdir. 2018-ci ilin eyni dövrünə nisbətən bu xidmətlərin həcmi dəyər ifadəsində 16,1 faiz artmış, əldə edilmiş gəlirlərin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Neqliyyat sektorunda da göstəricilər müsbətdir. Belə ki, 10 ay ərzində ölkə üzrə 191,7 milyon ton yük, 1 milyard 671,8 milyon sərnişin daşınmışdır. Yük dövryyəsi üzrə artım 1,5, sərnişin daşınması üzrə 2,3 faiz olmuşdur.

Rəfiq MƏMMƏDLİ,
"Azərbaycan"

5,2 milyon nəfərə yaxın iqtisadi fəal əhalinin
4,9 milyondan çoxu işlə təmin olunmuşdur

Cari il noyabrın 1-i vəziyyətinə, ilkin məlumatlara əsasən, ölkə üzrə iqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olmuşdur. Onlardan 4 milyon 945,1 min nəfərini məşğul əhali təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il oktyabrın 1-i vəziyyətinə müddətli işləyənlərin sayı 1 milyon 639,1 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 909,5 min, qeyri-dövlət sektorunda 229,6 min nəfər olmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda 35 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 604,1 min nəfər çalışmışdır.

Məlumatda daha sonra bildirilir ki, çalışan işçilərin 24,2 faizi məhsul istehsal sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıqda, 2,1 faizi

mədəncixarmada, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında məşğul olmuşdur.

Xidmət sahələrinə gəldikdə isə, əhalinin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; neqliyyat vasitələrinin təmiri, 8,2 faizi səhiyyə və sosial xidmət, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi neqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, eləcə də digər sahələrdə çalışmışdır.

DSK-nın məlumatında o da bildirilir ki, noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78,7 min nəfər, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 286,5 manat olmuşdur.

Ölkə üzrə 9 ayda 164,4 min yeni iş yeri açılmışdır

Dövlət Statistika Komitəsi xəbər verir ki, cari ilin 9 ayı ərzində ölkə üzrə 164,4 min yeni iş yeri açılmışdır. Onlardan 24,1 faizi qeyri-dövlət sektoruna aid olmuşdur.

Bu dövrdə açılmış yeni iş yerlərinin 55 faizi Bakının, 1,8 faizi Naxçıvan MR-in, 43,2 faizi digər regionların, o cümlədən 14,6 faizi Aran, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşür.

Məlumatla əsasən, yeni açılmış iş yerlərinin 32 faizi təzə yaradılan, 22,9 faizi mövcud, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər sayəsində yaradılmışdır. Bu dövrdə açılan iş yerlərinin 51 faizi inzibati və yardımçı xidmət-



lərin göstərilməsi, 12 faizi tikinti, 8,1 faizi ticarət; neqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 3,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi aqrar sektor, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai işə, 2,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi neqliyyat və anbar təsərrüfatı, 9,8 faizi digər iqtisadi fəaliyyət növləri üzrə olmuşdur.

Fransalı deputatlara Azərbaycanın energetika
sektorunda görülən tədbirlər barədə məlumat verilib

Energetika Nazirliyində Avropa İttifaqı Qoşulmuş Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri ilə tanış olmaq məqsədilə Bakıda səfərdə olan fransalı deputatlardan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

İki ölkə arasında bir çox sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan Energetika nazirinin müavini Samir Vəliyev Fransanın "Total" şirkətinin Azərbaycanın enerji sektorunda uzunmüddətli tərəfdaşlarından biri olduğunu deyib. Hazırda bu, eləcə də digər Fransa şirkətləri ilə bərpə olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə də əməkdaşlıq edilir.

Fransalı deputat Joaquin Pueyo isə Azərbaycanla Avropa İttifaqı arasında yeni hərə-

rəfli sazişin hazırlanması çərçivəsində enerji sahəsində görülən işlər, gələcək addımlar, eləcə də Paris Rəzləşməsi üzrə Azərbaycanın götürdüyü öhdəliyini icrası ilə maraqlanıb.

Görüşdə Azərbaycanın energetika sahəsində islahatların həyata keçirilməsi istiqamətində görülən işlər, hüquq bazanın təkmilləşdirilməsi ilə bağlı hazırlanan qanun layihələri barədə məlumat verilib. Bildirilib ki, bərpə olunan enerji və enerji səmərəliliyi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə də öz töhfəsini verəcək.

Görüşdə "Cənub qaz dəhlizi" layihəsindən də bəhs edilib. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olduğu və yenilənən sazişin münaibətlərini enerji də daxil bütün sahələrdə inkişafını təmin edəcəyi vurğulanıb.

Cəbhəyanı rayonda yeni məşğulluq
layihəsi reallaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə iş müstəvisində Tərtər rayonunun Hüsnöli kəndində yeni məşğulluq layihəsinə başlayıb.

Layihə çərçivəsində rayonda 23 nəfər suvarma kanallarının təmizlənməsi işlərinə cəlb olunub ki, bu da bir tərəfdən kanalların təmizlənməsi ilə əkin sahələrinin suvarılmasına fayda verir, digər tərəfdən də bir qrup rayon sakininin məşğulluğunu təmin edir.

Məlumat üçün bildirək ki, həmin işçilərin əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.

On ayda 225,5 milyon manat
sığorta haqqı ödənilib

Bu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570,5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 225,5 milyon manatlıq sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin yaydığı məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 387 milyon, ödənişlər 159,7 milyon, icbari sığorta bazarı üzrə isə haqlar 183,5 milyon, ödənişlər 65,8 milyon manat olub.

Hesabat dövründə sektor üzrə məcmu sığorta haqlarının 67,8 faizi könüllü, 32,2 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70,8 faizi könüllü, 29,2 faizi icbari sığorta növləri hesabına formalaşmışdır.

Qeyri-həyat sığortasının könüllü növlərində 4 faiz və ya 7,4 milyon manat, icbari növlərində isə 7 faiz və ya 9 milyon manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 14 faiz və ya 9,9 milyon manat artım müşahidə edilmişdir. Könüllü növlər üzrə əmlak sığortası növlərindən neqliyyat vasitələrinin sığortasından da artım qeydə alınıb. İcbari sığortalar üzrə sığorta haqları da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 17,1 milyon manat artıb.

Dayanıqlı İnkişaf Məqsədlərinin
icrası ilə bağlı BƏT-in layihəsinə
yekun vurulmuşdur

Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi" adlı layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.

Tədbirdə AR Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), BƏT və digər təşkilatların nümayəndələri iştirak etmişlər.

Konfransın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin "2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi"nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurlarını Ulu Öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin nəticəsi olduğunu vurğulamışdır.

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində Azərbaycanın ardıcıl və sistemli yanaşma nümayiş etdirdiyini bildiren M.Kərimli Baş Nazir müavininin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, cari ilin iyul ayında dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatın Nyu Yorkda uğurla təqdim olduğunu demişdir. O, qeyd olunan məqsədlərin icrası sahəsində BƏT-ə əməkdaşlıqdan bəhs edərək bildirmişdir ki, BƏT-in yeni gündəliyi Əməyin Gələcəyi üzrə Qlobal Komissiyasının 22 yanvar 2019-cu il tarixli hesabatına əsaslanır: "Komissiya iqtisadi artım və inkişaf üçün insan yönümlü gündəlik təklif edib. Əlamətdar haldir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipe əsaslanır və əsasən 2 məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir".

Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, "e-sosial" portalını, "Məşğulluq" alt sistemini qeyd etmiş, may ayında açılan ilk DOST mərkəzinin ötən dövrdə 50 mindən çox vətəndaşa xidmət göstərdiyini konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.

Konfransda həmçinin Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin sosial məsələlər sektorunun müdiri Samir Quliyeva, AHİK-in sədr müavini Cavanşir Alxasov, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini Al Xaldı Xudud çıxış etmişlər. Sonra konfrans işini "Azərbaycanda layiqli əmək, nailiyyətlər və gələcək fəaliyyət", "Dayanıqlı İnkişaf Məqsədləri və yeni çağırışlar" mövzularında iclasların keçirilməsi, yerli və beynəlxalq mütəxəssislərin çıxışları və təqdimatlarla davam etdirmişdir.

İlin əvvəlindən TANAP Türkiyəyə 1,8 milyard
kubmetr Azərbaycan qazı nəql edib

Bu ilin əvvəlindən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,8 milyard kubmetrə qədər qaz nəql olunub. Türkiyə indiyədək ümumilikdə TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. İlin sonunadək bu həcm 4 milyard kubmetrə çatacaq.

TANAP "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərdən ikincisi və ən böyüyüdür. Ərdəhan bölgəsinin Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçir. Ədriyyədən İpsala qəsəbəsinədək uzanan bu kəmər ölkənin ərazisi boyu 1850 kilometr məsafə qət edir. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz TANAP vasitəsilə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) ötürüləcəkdir.

TANAP-ı "Cənub qaz dəhlizi"nin onurğa sütunu da adlandırılır. O, Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə birləşir, Türkiyə-Yunanistan sərhədində isə TAP-a qovuşacaqdır. TANAP-ın Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərə qədər olan 1350 kilometrlik hissəsi 56, Əskişəhərdən Türkiyə-Yunanistan sərhədinə qədər olan 480 kilometrlik hissəsi isə 48 düymüklü borularla çəkilib.

Xatırladaq ki, TANAP keçən il iyunun 12-də istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb.

Bu il Bakıda keçirilən XXVI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında nitqində Prezident İlham Əliyev TANAP-ı bir daha yüksək dəyərləndirərək demişdir: "2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi "Cənub qaz dəhlizi"nin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəç terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi" dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşmış, dördüncü layihə



də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin reallaşması üçün çox önəmli şərait yaradılmışdır və addımlar atılmışdır.

Qeyd edək ki, TANAP bu il iyunun 1-dən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Bu günlərdə isə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirdi ki, noyabrın 30-da boru kəmərinin ikinci fazasının açılışı planlaşdırılır. O, həmçinin vurğulayıb ki, Türkiyənin iştirakı ilə reallaşdırılan layihələr Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. TANAP da bu layihələrdən biridir.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Energy A.Ş.-yə" (STEAS), 30 faizi BOTAS-a, 12 faizi isə BP şirkətinə məxsusdur.

TANAP üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtdakı layihəyə təqribən 6 milyard dollar xərclənib.

Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir. Gələcəkdə bu həcm 31 milyard kubmetrə qədər artırılmasına nəzərdə tutulur.

Flora SADIQLI,
"Azərbaycan"

İlin sonunadək daha 8 kənddə elektrik şəbəkəsi yenidən qurulacaq

"Azərişiq" ASC tərəfindən ölkənin fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində görülən işlər yekunlaşmaq üzrədir.

Təkcə cari ilin 10 ayında 32 kənddə (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub. İlin sonunadək isə daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq.

"Azərişiq" ASC-nin mətbuat xidmətindən bildirilir ki, Prezidentin 2019-cu il 12 aprel tarixli sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Səkaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub. Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Səkaşan kəndlərində elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə "Azərişiq" bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha 2 ucqar yaşayış məntəqəsinə - Diqo və Dolu kəndlərinə də elektrik enerjisinin verilişi təmin edilmişdir.



İcbari tibbi sığorta

Vətəndaşlara zəmanətli tibbi xidmət

İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara zəmanətli tibbi xidmət almaq imkanı yaradan və əhalinin sağlamlığının təmin edilməsi istiqamətində mühüm addımdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, tibbi fəaliyyətin hüquqi tənzimlənməsində də islahatlar həyata keçirilmiş, mövcud qanunvericilik aktları təkmilləşdirilmiş və müasir dünyəvi təcrübəsinin tətbiqi, insan və vətəndaşların tibbi yardım almaq və sağlamlığının qorunması hüquqlarının daha dolğun təminatlarını nəzərdə tutan yeni qanunvericilik aktları qəbul olunmuşdur. Belə aktlardan biri də "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun əhalinin tibbi sığortasının təşkili, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununu "Tibbi sığorta və onun formaları" adlanan 1-ci maddəsinə görə tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə insanların tibbi və dərman yardımına almasına təminat verir.

Bazar iqtisadiyyatı münasibətlərinə keçidə əlaqədar hazırkı inkişaf mərhələsi tibbi hüquq elmi qarşısında da yeni vəzifələr qoymuşdur. Bu vəzifələr içərisində əhalinin sağlamlığının qorunması sistemində icbari tibbi sığortanın rolunu və yerini müəyyən edilməsi, yeni iqtisadi şəraitdə bu sahənin hüquqi tənzimlənməsinin, təşkilat-hüquqi əsaslarının və təminat mexanizmlərinin təkmilləşdirilməsi xüsusi yer tutur. Ümumiliklə icbari tibbi sığorta sosial xarakter daşısa da, bu gün ölkədə tibbi sığorta sahəsində bazar elementlərinin genişləndirilməsi vacib məsələdir. İnkişaf getdikcə bütün resurslardan səmərəli və minimum xərclər daxilində istifadə edilməsi yolu ilə tibbi sığorta sahəsində resurslara qənaət etmək, xidmətin keyfiyyətini yüksəltmək olar.

Bu sığorta növünün tətbiqi əhalinin xərclərinin strukturuna müsbət təsir göstərərək onların səhiyyə xərclərini azaldır, səhiyyənin maliyyələşdirilməsinə bazasını dəyişməklə bu sahədəki neqativ halların aradan qalxmasına səbəb olur, dövlət və özəl tibbi klinikaları arasında rəqabət stimullaşdırır. Respublikamızda 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanılır. İcbari tibbi sığortanın tətbiqini həyata keçirən və publik hüquqi şəxs statusuna malik olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özdə cəmləşdirməklə zəruri tibbi xərclərin ödənilməsinə təminat verir.

İcbari tibbi sığorta sisteminin məqsədi nədən ibarətdir? Səhiyyə sisteminin maliyyələşdirilməsini yeni iqtisadi əsaslarla qurmaq; tibbi xidmətlərə əlçatanlığı təmin etmək; əhalini sağlamlığı ilə bağlı üzlaşma biləcəyi maliyyə risklərindən qorumaq. Müasir dövrdə tibbi sığorta institutunun tətbiqinin əhəmiyyətini belə xarakterizə etmək olar: - ödənişli tibbi yardımın azalması; - azəminatlı əhali kateqoriyası-

nın həkim və tibb müəssisəsinin seçilməsi imkanlarının reallaşdırılması; - tibbi işçilərinin öz əməklərinin nəticəsində maraqlı olmasının təminatı; - səhiyyə sahəsində mövcud neqativ halların qarşısının alınması; - tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi; - vətəndaşların müasir və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması; - vətəndaşlara Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələrini seçə bilmək imkanının yaradılması; - vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması; - vətəndaşların həkimə vaxtında müraciət etmələri nəticəsində xəstəliklərin ağırlaşmasını qarşısının alınması və erkən aşkarlanmış xəstəliklərin müalicəsinin mümkün olması.

Məcburi dövlət sosial sığortası şamil edilən şəxslərlə yanaşı, digərləri üçün də icbari tibbi sığorta haqlarının ödənilməsi zəruridir. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlər insanların sağlamlığını qorumaq hüququnu təmin etməlidir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin həcmi icbari tibbi sığorta üzrə sığorta dövrünün müddətindən asılı olmalıdır. Sığorta hadisəsi baş verən hallarda icbari tibbi sığorta üzrə sığorta təminatı vaxtında təqdim edilməlidir.

İcbari tibbi sığorta sistemi bilavasitə vətəndaşların sağlamlığı ilə bağlı olduğundan hassas bir sahədir. Bu sahədə qanun pozuntusu hallarının evəldəndən müəyyən edilərək qarşısının alınması dövlət üçün əhəmiyyətli məsələdir.

İcbari tibbi sığortanın tətbiqi zamanı bir çox məsələlər xüsusi önəm kəsb edir: tibbi xidmətin keyfiyyəti, onların sadə vətəndaşlar üçün mümkünü səviyyəsi, bütövlükdə səhiyyə sistemində fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, vətəndaşların qanunvericiliklə müəyyən olunmuş icbari tibbi sığorta vəsaitləri hesabına tibbi yardım almaq hüququnun maliyyə təminatı, icbari tibbi sığortanın vətəndaşların sağlamlığına mümkün olan bütün vasitələrlə qorunması və möhkəmləndirilməsinə yönəldilməsi, Azərbaycan Respublikasının bütün ərazisində vətəndaşlara təqdim edilən tibbi yardımın həcmi və keyfiyyətinin bərabərləşdirilməsi üçün lazımı şəraitin yaradılması, icbari tibbi sığorta sisteminin maliyyə sabitliyinin təşkili, icbari tibbi sığorta vəsaitlərindən məqsədyönlü şəkildə istifadə edilməsinə görə məsuliyyət və s.

İcbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi xidmətlərin keyfiyyəti yüksələcək. Dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb. 2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə işə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.

İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortalıların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi - baza və əlavə hissələrdən ibarət olmaqla sığortalıların müvafiq növüdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminatı verdiyi tibbi xidmətlərin toplusuudur. Xidmətlər zərfi çərçivəsində təminat nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və ya hal sığorta hadisəsi hesab edilir.

Xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarətdir. Xidmətlər zərfinin baza hissəsində ilkin səhiyyə xidməti, təcili və təcirsəlinməz tibbi yardım xidməti aiddir. Azərbaycan Respublikasının vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəblər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

İlkin səhiyyə xidməti üzrə təminat bunlar daxildir: - ilkin tibbi müayinə və müalicə; - hamilə qadınların və yenidöğülmuşların patrənaji; - ixtisas həkimlərinə və əlavə müayinələrə göndərişlərin verilməsi.

İmmunoprofilaktikaya: - təcili və təcirsəlinməz hallarda ilkin tibbi yardım; - əhalinin sanitari maarifləndirilməsi.

Təcili tibbi yardım çağırışları yalnız təcili və təcirsəlinməz hallarda edilməlidir.

Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstəxanada yatmaq, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir. Xidmətlər zərfi hazırlanıb və təsdiqlənəcək üçün müvafiq quruma göndəriləcəkdir. Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı müəyyən edilir.

İcbari tibbi sığortanın xidmətlər zərfinə stasionarda dərman təminatı daxildir.

Xidmətlər zərfi təsdiq olunanda sonra bu haqda ictimaiyyətə əlavə məlumat verilməlidir. Xidmətlər zərfi ilə təminatın alınması tibbi xidmətlər mövcuddur. Belə halda tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.

İstisnalar zərfinə əsasən dövlət programları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetoloji, estetik prosedurlar və əməliyyatlar daxildir. Bildiririk ki, bir çox xəstəliklərlə bağlı tibbi xidmətlərin göstərilməsi dövlət hesabına, ödənişsiz aparılır. Həmin xəstəliklərlə bağlı bir sıra dövlət programları mövcuddur. Məsələn, vərəmlə mübarizə, şəkərli diabet xəstəliyi, onkoloji xəstəliklərin şifə aleyhinə əsas preparatlarla təminatı üzrə, talassemiya ilə mübarizəyə dair və s. Sözügedən sahələrə dövlətin dəstəyi böyükdür. Həmin xəstəliklərin müayinə və müalicəsi dövlət programları çərçivəsində göstərilir. Gələcəkdə bu proqramların icra müddətində bitdikdən sonra İTS (icbari tibbi sığorta) sistemi çərçivəsində həmin xəstəliklərin müalicə və müayinəsinə təminat verilməsi planlaşdırılır.

İstisnalar zərfi hazırlanıb və təsdiqlənəcək üçün müvafiq quruma göndəriləcəkdir.

Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkilər ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışan aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişli fondunun aylıq 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. İşçilərin əmək müqaviləsinə xitam verildiyi tarixdən 1 ay ərzində həmin şəxsin sığortalı statusu saxlanılır.

Kimilər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər? ♦ Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; ♦ Mülki-hüquqi xarakterli müqavilə əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər)

Kimilər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır? ♦ 18 yaşınadək şəxslər; ♦ 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər; ♦ Pensiyaçılar; ♦ Sosial müavinət almaq hüququna malik olan şəxslər; ♦ Ünvanlı dövlət sosial yardım alan ailələrin üzvləri; ♦ Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar; ♦ Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətə keçmiş olan qadınlar.

İcbari tibbi sığorta haqqı ödənilmədiyi təqdirdə tibbi xidmətlərdən hansı şərtlərlə istifadə edilə bilər? İcbari tibbi sığorta haqqı ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşın öz maliyyə vəsaiti hesabına göstərilir.

Yalnız təcili hallarda vətəndaşın sığortalı olub-olmasına baxmayaraq ona yardım göstərilə bilər. Ehtiyacdırsa, əməliyyat da edilə bilər. Təcili hallarda bağlı siyahı tərtib edilib, təsdiqləndikdən sonra ictimaiyyətə ətrafı məlumat verilecək. Bu məlumat agentliyin saytında yerləşdiriləcək. Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəblər və vətəndaşlığı olmayan şəxslər xidmətlər zərfinin baza hissəsi üzrə sığortalı hesab olunurlar. Baza hissədən (ilkin səhiyyə xidməti, təcili və təcirsəlinməz tibbi yardım xidməti) istifadə pulsuzdur, bunun üçün hər il 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsindən (ixtisaslaşdırılmış tibbi yar-

dım) istifadə etmək üçün isə sığortalı ödənilməlidir.

İşsiz, özünəməşğulluğu olan şəxslərə və digər iqtisadi qeyri-fəal əhali qrupuna tibbi yardım necə göstəriləcək? Və ya mən özüməşğul şəxsmə, müvəqqəti gəlirlərim olursa və işsiz kimi qeydiyyata düşməmişəmsə, icbari tibbi sığorta haqqı ödəməliyəm?

Xidmətlər zərfinin baza hissəsindən (ikinci səhiyyə xidməti, təcili və təcirsəlinməz tibbi yardım xidməti) istifadə hər kəs üçün pulsuzdur. Baza hissə üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissəsi (ixtisaslaşdırılmış tibbi yardım) üzrə isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Özüməşğul əhali üzrə sığorta haqqı illik 120 manat müəyyən edilir. Sığortalıların həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

"Tibbi sığorta haqqında" qanuna əsasən sığortalıların (işçilərin) xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq hüququ vardır.

Sığortalı (işəgötürən) tərəfindən sığortalıların hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər yalnız əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıq hallarda onların sığortalı statusu dövlət büdcəsi hesabına ödənilir.

İcbari tibbi sığorta haqqını ödəməkdən imtina edən və nəticədə sığortalı olmayan vətəndaş xidmətlər zərfinin tariflərinə uyğun olaraq tibb müəssisəsinə ödəniş etməlidir.

İcbari tibbi sığortalıların hesablanması və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

"Tibbi sığorta haqqında" qanun tələblərinin pozulmasına görə İnzibati Xətalara Məcəlləsinə əsasən cərimələr tətbiq ediləcəkdir. Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri icbari tibbi sığorta haqqı ödəməli hüququna malikdirlər.

Tibb təchizatçıların və ya tibbi ərazi bölmələrinin "Tibbi sığorta haqqında" Qanunun müvafiq müddələrinin tələblərinə uyğunluğunu qiymətləndirməsi agentlik tərəfindən həyata keçirilir. Həmin tələblərə cavab verən tibb təchizatçıları və ya tibbi ərazi bölmələri ilə agentlik arasında tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilə bağlanılır.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırkı çərçivəsində tibb işçilərinin fəaliyyətlərinin nəticələrinə görə əməkhaqlarının ödənişli sistemində təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmür. Tibb işçilərinin əməkhaqlarının artırılması barədə təkliflər müvafiq dövlət qurumları ilə razılaşdırılır.

Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslərin icbari tibbi sığorta haqqı rəsmi işləmədiyi halda dövlət büdcəsi hesabına ödənilir.

Məylis ƏLİYEV,
hüquq üzrə əmlal doktoru,
professor

İlahiyyat İnstitutunda "Vətən məndən başlanır" sosial layihəsi təqdim olunub



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Vətən məndən başlanır" sosial layihəsinin təqdimatı keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələri, institutun rəhbər və müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov ali təhsil müəssisəsində tələbələrə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini qeyd edib. O, Aprel döyüşlərindən bəhs edərək vurğulayıb ki, institutun belə layihələrdə iştirak etməsinin məqsədi gələcəkdə vətənpərvərlik hisslərinin yüksəldilməsi və Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların haqqında ətrafı məlumatlandırılmasıdır. Institutun kollektivinin Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə ənənəvi səfəri haqqında danışıq Ceyhun Məmmədov qeyd edib ki, bu şanlı hadisələrin gənc nəsillimizə təfərrüatlı çatdırılması, tələbələrimizin şəhid ailələrinin sosial həyatında yaxından iştirakı onların vətənpərvər ruhda böyüməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rektor ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanları ailələrinə və sağlamlığını itirən şəxslərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevə tərəfindən həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb. Aİİ-nin rektoru şəhid ailələrinin və əlil insanların daim qayğı və diqqət ilə əhatə olunduqlarını, onların yaşayışı səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Rəşad Əliyevün həyat yoldaşı Sevinc Orucova çıxışında bildirib ki, "Vətən məndən başlanır" deyə iboyu davam edəcək layihənin məqsədi Azərbaycan universitetlərində təhsil alan gənclər arasında vətənpərvərlik ideologiyasının tətbiqi olub, gənclərin öhdəsinə düşən vəzifələrini - çalışqanlıq, məqsədyönlülüyün, əzmkarlığın təşviq edilməsidir. Hər bir gəncin Vətən naminə üzərində düşən məsuliyyətin fərqi olmasa xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Fazil Mustafa Aprel döyüşlərinin Azərbaycan Ordusunun içi torpağını düşmənlə tapdığı altında qoymayacağını bir daha sübut etdiyini bildirib. O, Rauf Urucov kimi oğullarımızın qəhrəmanlığını bu inam hissini daha da gücləndirdiyini vurğulayıb. Fazil Mustafa həyatını Vətənə azadlığı və müstəqilliyi uğrunda qurban verən şəhidlərin xatirəsinə qoruyub-saxlamağın vacibliyini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova Vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışıq, tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanılmasında, işğal olunan ərazilərimizin düşməndən azad edilməsində, eyni zamanda, ölkəmizin gələcək inkişafına nail olunmasında məhz bilikli, peşəkər və dünyagörüşlü gənclər ehtiyac duyduğunu bildirib.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı vətənpərvərliyin düzgün təbliği istiqamətində bu səpkili sosial mütakərrəmin xüsusi rolunu qeyd edərək, gənclərin Vətənə və xalqa xidmətdə mühüm öhdəliklərindən danışıq və şəhid ailələrinə hər zaman diqqət və dərin ehtiramın olduğunu bildirib.

"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin nümayəndəsi Xatirə Vəliyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağrırova təmsil etdikləri qurumların fəaliyyəti haqqında məlumat veriblər. Onlar torpaqlarımızın qorunması uğrunda şəhid olan Vətən oğullarının tanınması və xatirələrinin əbədiləşdirilməsi, gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir tələbələrini çıxışları və onların suallarının cavablandırılması ilə davam edib.

Sonda tədbir aktiv olan tələbələrə şəhidlərimizin həyatından bəhs edən kitablar təqdim olunub.

Zərdabda "Dini radikalizmlə mübarizə və maarifləndirmə" mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə noyabrın 26-da "Dini radikalizmlə mübarizə və maarifləndirmə" mövzusunda konfrans keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Zərdab RİH başçısının müavini Pərvin Mahmudova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dərin biliyi, mətin iradəsi, yüksək bacarığı, böyük dövlət idarəçiliyi təcrübəsi, düzgün və uzaqgörən siyasi səsiyyətində dövlət-din münasibətlərinin düzgün qurulması üçün zəruri addımlar atılıb. Mərdan Camalzadə vurğulayıb ki, Ümummilli Liderin bu istiqamətdə həyata keçirdiyi siyasəti Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. O bildirib ki, tolerantlıq ənənələrinin qoruyub saxlanması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, son illər multikulturalizm, sivilizasiyalararası, mədəniyyətlərəarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər bizim ölkəmizdə keçirilir. Onun sözlərinə görə, cari ilin 14-15 noyabr tarixlərində Bakıda müxtəlif dini konfessiyaya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti buna bariz nümunədir.

Çıxış edən DQDK sədrinin müavini Gündüz İsmayilov dini düzgünlük, radikalizmlə və fanatizmlə mübarizəyə əsas diqqətə layiq olduğunu vurğulayıb. O qeyd edib ki, son illərdə Yaxın Şərqdə hökm sürən siyasi proseslər fonunda ümumilikdə dini ekstremizmin və dinin siyasətləşdirilməsinin böyük dağıdıcı amilə çevrilməsi həmiyə məlumdur. Həm milli, həm də ideoloji sayılan belə təhlükələrə qarşı dövlətlər, cəmiyyətlər, eyni zamanda haqiqi dindarlar birgə mübarizə aparsalar daha effektiv nəticələrə nail olmaq olar.

Sədr müavini Azərbaycan əhalisinin əksər hissəsinə xas olan inancın bərdə danışıq bildirib ki, əsas məqsədi cəmiyyət, dövlət və ailə üçün faydalı nümunəvi vətəndaş formalaşdırmaq olan islam mədəniyyəti Prezident İlham Əliyev tərəfindən qoruyub saxlanmaq üçün diqqətə layiqdir. İslam mədəniyyəti gənclərə diqqət və diqqətə layiqdir. İslam mədəniyyəti gənclərə diqqət və diqqətə layiqdir. İslam mədəniyyəti gənclərə diqqət və diqqətə layiqdir. İslam mədəniyyəti gənclərə diqqət və diqqətə layiqdir.

İcbari tibbi sığorta ilkin mərhələdə 20 rayonda 2 milyona yaxın insanı əhatə edəcək

Əvvəlki 1-ci səh.

İcbari tibbi sığorta çərçivəsində təminat verilmə, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra agentliyin rəsmi internet sahəsində yerləşdiriləcək.

Tədbirdə icbari sığorta haqları barədə də ətrafı məlumat verilib. Bildirilib ki, dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari sığorta haqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanan əməyin ödənişli fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz ödənilməsi müəyyən edilib. İlkin mərhələdə ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə, aprel-iyun aylarında 17 region - Gəncə və Naftalan şəhərləri,



Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sisteme qoşulacaq. İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri,



Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sonuncu mərhələdə isə (oktyabr-dekabr ayları) Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindəndən istifadə edəcək. Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tətbiq olunacaq yeniliklər barədə əlavə məlumatlar verilib. Maarifləndirici görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.



SUMQAYIT TƏXRİBATI

- erməni millətçilərinin çirkin əməli

Erməni təxribatının "Sumqayıt ssenarisi"

Tarixin müxtəlif dövrlərində ermənilər Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərdən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzilə talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekt dağıdılmış, 40-dən çox avtomobil sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

Prezident İlham Əliyevin göstərişi ilə hadisələr yenidən araşdırıldı

Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatdısa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz iradəsinə götürmüş, Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarını isə istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışdı.

Bələ bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəfi kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı "səhvən yaxalanmışlar" kimi azadlığa buraxılmışdı. Hərbiçilərin tərəfindən tutulmuş Eduard Qriqoryanın işə edilməsi isə istintaqın yox, zərərcəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənərdən biri kimi tanımlanması nəticəsində mümkün olmuşdu. Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla əmansız rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi, polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən bu söhbətin məntiqinə başa düşülmüşdü ki, sovet rəhbərliyini bu qanlı təxribatı təşkil edənlər yox, yerli partiya və sovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə, çox güman ki, bu şəxslər barəsində hansısa tədbirlər görmək, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım olmuşdu. Bu isə, öz növbəsində, azərbaycanlıların əleyhinə daha bir çıxır-bağır kampaniyası qaldırmağa imkan verə bilərdi.

Ona görə də hadisələrin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükkatla keçməyi məqsətlərini araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorununun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaq aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnmək və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq,

(Əvvəlki qəzetin 26, 27 noyabr nömrələrində)

daxili işlər və təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilmişdi.

Cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, 1988-ci ildə işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərin bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır. Respublikamızın istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtda iğtişaş Azərbaycan qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olmuşdur. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi qəbulunu dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.

Sovet rəhbərliyi hadisələrin baş verməsində maraqlı idi

Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoyulan yeridilərkən 5 azərbaycanlının ölümünə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsaslı olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtomob parkının sürücüsü, milliyetçək erməni olan Valeri Markaryan içərişində hərbiçilər olan avtomobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal anti-Azərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zəif, qədr, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmadığını birgə yaşamağın formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmədilər. Ermənilər indi də bu hadisələrin azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törətdiyi fikrini formalaşdırmağa çalışır, hadisələri işi söh-

qiymət verilməsinin vacibliyini vurğulayırlar. Kremlin göstərişi ilə hərəkət edən ovaxtkı rəsmi Bakı da Sumqayıt hadisələrinin guya bir qrup xuliqaq tərəfindən törədilməsi versiyasını qəbul etmiş və hadisələrin səbəblərini araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə günahkarları öz içərimizdə - Sumqayıtda, şəhərin ovaxtkı rəhbərliyi arasında ax-tarmağı, tez-tələsik onları cəzalandırmağı, vəzifələrindən azad, partiya sıralarından xaric etməyi və bununla da öz funksiyalarını bitdiyini göstərməyi üstün tutmuşdu.

Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, "yenidənqurma", "yeni siyasi düşüncə" şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fərqlərdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistanla birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələr icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetişməmiş gənclər.

SSRİ-nin milli münafiqşələr zəminində dağıdılması ssenarisinin müəllifləri və bu ssenarini həyata keçirməyə çalışan qüvvələr, erməni millətçi və separatçıların havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkən verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində antierməni iğtişaşlar törətmək qərarına gəlmiş və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçmişdilər. SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də erməni hərəkatına təkən vermək üçün bir o qədər yararlı idi.

Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılısa da, müəyyən iddialar ki, şəhərə özlərini "Qafandan qovulmuş azərbaycanlılar" kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərmişdir. Bu barədə onlara hətta bəzi zərərcəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılısa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır.

DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan "Paşa" ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılısa da, o buna şübhə ilə yanaşmış, milliyetçək erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martin əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev onu çağıraraq Eduard Qriqoryan barədə məlumatı doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyata əməliyyat işi açılmış, əməliyyatın gedişində Qriqoryanın əslən qarabağlı, milliyetçək erməni olan Osipov və ya Osipyev soyadı bir "həmkar" ilə söh-

bətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək məzsisində cəza çəkmiş barədə məlumat alınıb və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamıqdan və göndərməkdən imtina etmişlər.

Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin hansı dərəcədə maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə yalnız iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri, demək olar ki, kölgədə qalmışdır.

Ermənilərə külli miqdarda silah və canlı qüvvə verildirdi

Ermənistanın rəhbərləri, hərbiçiləri, qatı millətçiləri Dağlıq Qarabağın və Azərbaycanın 20 faiz torpaqlarının işğalında, görəsən, təkə öz imkanlarından istifadə etmişdilər? Xeyr! Əgər kənarından kömək olmasaydı, ermənilər cürət edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər. Buna onların cəsarəti çatmazdı! Sovet hərbiçiləri bu işdə onlara dəstək idilər. Ermənilərə külli miqdarda silah və canlı qüvvə verildirdi. Sonralar Rusiyanın Ermənistanla təmənənəsiz bir milyard ABŞ dolları həcmində silah verməsi bütün dünya ictimaiyyətinə bəllidir.

1990-cı il yanvar ayının 24-də Parisdə nəşr olunan "Jurnal du dimaşq" qəzeti yazır: "Axır günlər Livandan Yerevana minomiyot və avtomatlar daşayan təyyarələr gəlməkdə davam edir. Onların boşaldılması erməni gömrük işçilərinin nəzarəti altında gecələr həyata keçirilir. Artıq neçə gündür ki, aeroportun gömrüyündə bir nəfər də olsun rus xidmətçisi yoxdur. Bu silahların daşınması, ola bilsin ki, sentyabrın başlanıb. Dağlıq Qarabağda vətəndaş müharibəsi qızışandan Yerevanda və kəndlərdə, Azərbaycanla sərhəd ərazidə daha çox silahlı adamlara, həmçinin hər şeyə hazır olan qızıq gənclərə rast gəlinir. Bu dəstələrin başında çox vaxt Beyrutdan və Dəməşqdən gəlmiş ermənilərdir. Onların bəziləri Livan terrorçularına və silahlanmış xristian qruplarına yaxındırlar. Küçə döyüşləri taktikasını yaxşı bilən yüzlərlə Livan erməni bura vizasız gəlir. Onların bir hissəsi Yerevanda yerləşir, əksəriyyəti isə sərhəd rayonları olan Gorus və Xanlar ətrafına yola düşüb. Qonşu respublikalarda olduğu kimi, "Qarabağ komitəsi" bu təşkilatları Azərbaycana qarşı öz əlində saxlayır".

(Ardı var)

"Azərbaycan"

Ukraynanın Ali Radasında GUAM Parlament Assambleyasının 12-ci sessiyası keçirilib



Noyabrın 27-də Ukraynanın Ali Radasında GUAM Parlament Assambleyasının 12-ci sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın rəsmi açılış mərasimində çıxış edən Ukrayna Ali Radasının sədri Dmitri Razumkov bildirdi ki, Ukrayna GUAM-a üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşməsinə maraqlıdır. "Əminəm ki, GUAM bütövlükdə inkişaf edəcək və biz bunun üçün hər cür səy göstərməyə hazırıq. Qurum daha konstruktiv və səmərəli şəkildə inkişaf etdirməyə hazır olduğumuzu söyləyirik" deyər D.Razumkov əlavə edib.

Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar qeyd edib ki, beynəlxalq təşkilatlarla GUAM-a üzv ölkələrin vahid mövqedən çıxış etməsi çox vacibdir. GUAM+ formatında işlər daha da intensivləşdirilməlidir.

Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli isə çıxışında GUAM ölkələri arasında əməkdaşlığın inkişafının vacibliyini toxunub və əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münafiqşəsinə yönəldib. O, bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın

işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bugünə kimi icra edilmir. Beynəlxalq aləm münafiqşənin həllinə dair status-kvonun dəyişdirilməsinə nail olmaq üçün Ermənistan hakimiyyətinə təzyiqlər artırmaq lazımdır. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Yalnız Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və status-kvonun dəyişdirilməsi fonunda münafiqşənin həllində hansısa ümidlər yaranar.

GUAM-in Baş katibi Altay Əfəndiyev, Baltiya Assambleyasının prezidenti Yanis Vutsans çıxış etdikdən sonra iki qurum arasında 2020-2023-cü illərdə əməkdaşlığın perspektivlərinə dair saziş imzalanıb.

Daha sonra sessiya mövzular üzrə çıxışlarla davam edib. Azərbaycanın GUAM-dakı daimi nümayəndəsi, ölkəmizə Ukraynadakı səfiri Azər Xudiyev, Milli Məclisin deputatı Əli Məsimli Azərbaycan qurumdakı fəaliyyəti, enerji, iqtisadi sahələrdə həyata keçirdiyi layihələr barədə çıxış ediblər.

GUAM PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasəti pislənilib

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bugünə kimi icra edilmir".

AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə GUAM PA-nın Siyasi məsələlər və regional təhlükəsizlik komitəsinin iclasında çıxış zamanı Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli söyləyib. Deputat bildirdi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi hələ də öz

ədələtli həllini tapmır. Dağlıq Qarabağ münafiqşəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu qeyd edən A.Kərimli vurğulayıb ki, münafiqşə ilə bağlı mövcud status-kvo bu cür davam edə bilməz. Çıxış zamanı Ermənistanın işğalçılıq siyasəti pislənilib.

Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibetəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb. İclasda həmçinin bu sahədə müzakirələr aparılmış və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.

Böyük Britaniyada erməni təxribatının qarşısı alınmış

Böyük Britaniyanın Koventri Universitetində "Study Inn Limited" şirkətinin "Burgess House" adlı yataqxana binasının girişindəki dünya ölkələrinin bayraqlarından ibarət böyük stenddə Ermənistan Respublikasının işğal olunmuş ərazilərdə yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyən edilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin "Study Inn Limited" şirkəti ilə əldə edilmiş böyük stenddə Ermənistan Respublikasının işğal olunmuş ərazilərdə yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyən edilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin "Study Inn Limited" şirkəti ilə əldə edilmiş böyük stenddə Ermənistan Respublikasının işğal olunmuş ərazilərdə yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyən edilmişdir.

Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibetəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb. İclasda həmçinin bu sahədə müzakirələr aparılmış və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.

Faşistə və terrorçuya ehtiram göstərmək Ermənistanın dövlət siyasətidir

Gələcək il bir vaxtlar bəşəriyyətin fəlakətinə çevrilmiş faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü tamam olur. Böyük qanlar və itkilər hesabına faşizmin məhv edilməsi, təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını, məqsədini birləşdirib onu bəşəri həmrəylikə çevirən bir əməli idi. Bu, irqindən, dinindən, dilindən asılı olmayaraq neçə-neçə millət övladının gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.

Bu böyük qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu var. Xalqımız faşizm üzərində qələbənin əldə olunması üçün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdu. Əlbəttə, bu qələbə xalqımıza asan başa gəlməmişdi. Yüz minlərlə həmyerlimiz, oğul və qızlarımlarının üçün canlarından-qanlarından keçmişdi. Müharibədə iştirak etmiş soy-

daşlarımızın təxminən yarısı döyüşlərdə həlak olmuşdu. Onlar doğma diyarın hüduddlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də Azərbaycanı qorumuşdular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur. Eyni zamanda xalqımız öz nefti ilə bu qələbənin əldə olunmasında tarixi rol oynadı. Neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü.

Vaxtilə SSRİ tərkibində olan xalqları bu gün həyətərdən edən böyük mənavi dəyərlərdən biri məhz onları vaxtilə çiyin-çiyinə faşizm üzərindəki tarixi zəfər qazanmışdır. Bu mənadə ortağ tarixi keçmişdə faşizm üzərində qələbənin təmsalında yaxşı nə varsa hamısının qağılı ilə qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. İkinci Dünya müharibəsi ilə bizi ayıran zaman kəsininün uzanması bu tarixi reallığın xüsusilə qiymətləndirilməsini tələb edir.

Azərbaycanda İkinci Dünya müharibəsində həlak olanların xatirəsi əziz tutulur və dövlət müharibə veteranlarına və əlillərə böyük qağılı göstərilir. 9 May - Qələbə Günü Azərbaycanda hər il dövlət səviyyəsində qeyd olunur. Respublikamız MDB-daxili əməkdaşlıqda və Rusiya ilə münasibətlərdə humanitar əməkdaşlığın bu aspektinə, mədəni dəyərlərin və ortağ tarixi yaddaşımızın qorunub saxlanılması işinə xüsusi diqqətə yanaşır. Noyabrın 24-də Rusiya Federasi-

yasının Şimali Osetiya-Alaniya Respublikasında müharibə zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyasının tərkibində döyüşərək canlarını qeyd etmiş azərbaycanlıların xatirəsinin anım mərasiminin keçirilməsi də ortağ tarixi keçmişlə bağlı Azərbaycan və Rusiyanın həmrəyliyinin yüksək nümunəsidir. 223-cü Azərbaycan atıcı diviziyası 1942-ci il dekabrında Mozdok şəhərindən sərçə doğru birinci əşelonla çıxıb. Diviziyanın sərçə istiqamətində zəfər yürüşü də buradan başlayıb. Avropanın faşizmdən azad edilməsində böyük rol oynayan Azərbaycanın atıcı diviziyası Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya və Çexoslovakiya ərazilərində gedən ağır döyüşlərdə iştirak edib. 3600 kilometr döyüş yolu keçən diviziyanın minlərlə döyüşçüsü orden və medallarla təltif edilib, iki nəfərə isə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Rusiya dövləti 223-cü Azərbaycan diviziyasının müharibədəki böyük yolunu daim yüksək

qiymətləndirir. Mozdokda faşist işğalçıları və onların əlaltıları ilə döyüşlərdə həlak olmuş, bu şəhəri azad etmiş azərbaycanlı döyüşçülərinin xatirəsinə abidə ucaldılıb. Bu abidə hər iki ölkənin və onların ortağ dəyərlərə yüksək ehtiramı və bütövlükdə iki dövlət arasında münasibətlərin rəmzidir.

Amma təəssüflə qeyd edilməlidir ki, bu gün Ermənistanın təmsalında keçmiş sovet respublikaları arasında faşizmi yaşadanlar, faşizmə xidmət edənləri isə qəhrəman kimi qələmə verənlər var. Məlum olduğu kimi, bir neçə il əvvəl Ermənistan paytaxtında Nijde ləqəbi ilə tanınan, alman faşistlərinin əlaltısı olan Qaregin Ter-Arutunyanın altı metrlik heykəli qoyulub. Rusiyanın Armariv şəhərindəki erməni kilsəsinin ərazisində isə onun xatirə lövhəsi var. Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılar Şurasının məhdud tərkibdə iclasında dövlətimizin başçısı bu məsələni gündəmə gətirib. Daha sonra Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları qəbul edən

İlham Əliyev bir daha buna münasibət bildirərək deyib: "Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük".

Faşistə və terrorçuya ehtiram göstərmək Ermənistanın ictimai-siyasi həyatında yenilik deyil. Daha dəqiq desək, belələri qəhrəmanlaşdırmaq Ermənistanın dövlət siyasətidir. Nijde ləqəbli faşizmə xidmət etmiş terrorçuya Yerevanda heykəl qoyulması hitlerçiliyin açıq-aşkar təbliğatıdır. Bu cür hadisələr erməni cəmiyyətində ancaq faşizm prinsiplərini formalaşdırma bilər ki, Ermənistan rəhbərliyinin də məqsədi məhz budur.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimiz atəşkəs tutulub.

Tərtər rayonunun işğal altında olan Göyərç, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki əsiz yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşkəs tutulub.



Pambıq qəbulu məntəqələrinə 290 min tondan çox məhsul təhvil verilib

Noyabrın 27-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 290 min 145 ton məhsul təhvil verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz çoxdur. Keçən il noyabrın 27-dək 216 min 403 ton pambıq yığılmışdı. Pambıq yığımında Saatlı (41 min 236 ton), Bərdə (33 min 529 ton), Ağcabədi (31 min 870 ton), Biləsuvar (29 min 334 ton) və Beyləqan (29 min 79 ton) rayonları irəlində gedir.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan dövlət proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. 2015-ci ildə pambıq əkinini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Həmin ilə müqayisədə 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb.

Dövlət proqramının qəbul olunduğu ildən bəri ən çox pambıq istehsalı 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 233 min ton xam pambıq yığılıb. Bu, 2015-ci ilin göstəricisindən 6,54 dəfə çoxdur.

2018-ci ildə Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilib, 2019-cu ildə isə pambıq əkinini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövrüyləsin-

dən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkinini dövrüyləsinə çıxarılmasını daha sə-

mərəli istifadə etməyə imkan verib. AZƏRTAC respublikada pambıq tədarükünə dair noyabrın 27-nə olan operativ məlumatı təqdim edir.

Rayonlar	27.11.2019-cu il tarixə pambıq tədarükünə dair operativ məlumat			27 noyabr tarixə pambıq qəbulu məntəqələrinə təhvil verilib, ton		
	2019-cu il	2018-ci il	2019-cu il 2018-ci ilə nisbətən	2019-cu il	2018-ci il	2019-cu il 2018-ci ilə nisbətən
Respublika üzrə cəmi	100111,7	132512,0	75,5%	290145,49	216403,04	134,1%
Ağcabədi rayonu	10452,3	10000,0	104,5%	31870,20	21952,46	145,2%
Ağdam rayonu	2600,0	3100,0	83,9%	7226,42	5301,58	136,3%
Ağdaş rayonu	-	3185,0	-	-	3654,80	-
Ağsu rayonu	1000,0	2600,0	38,5%	986,67	1790,46	55,1%
Beyləqan rayonu	9706,1	9560,0	101,5%	29079,22	20285,29	143,4%
Bərdə rayonu	10140,0	9630,0	105,3%	33529,25	23571,93	142,2%
Biləsuvar rayonu	10257,7	12000,0	85,5%	29334,54	20563,25	142,7%
Cəlilabad rayonu	507,7	505,0	100,5%	1179,57	1126,80	104,7%
Füzuli rayonu	800,0	2100,0	38,1%	1611,59	1927,87	83,6%
Goranboy rayonu	3102,2	5000,0	62,0%	7220,57	8296,45	87,0%
Hacıqabul rayonu	400,0	1300,0	30,8%	557,53	1103,07	50,5%
İmişli rayonu	7492,3	13645,0	54,9%	19450,41	16975,00	114,6%
Kürdəmir rayonu	2809,2	5030,0	55,8%	6186,48	6102,88	101,4%
Neftçala rayonu	5087,0	7000,0	72,7%	15817,11	9718,27	1,6 dəfə
Saatlı rayonu	13741,0	15815,0	86,9%	41236,91	28391,68	145,2%
Sabirabad rayonu	8630,0	13055,0	66,1%	24893,85	16130,73	1,5 dəfə
Salyan rayonu	4788,2	7055,0	67,9%	15709,29	9780,23	1,6 dəfə
Samux rayonu	-	400,0	-	-	906,75	-
Tartar rayonu	3427,2	3300,0	103,9%	11854,59	7666,28	1,5 dəfə
Ucar rayonu	500,0	2500,0	20,0%	959,82	1517,01	63,3%
Yevlax şəhəri	2406,8	2500,0	96,3%	6277,73	5073,37	123,7%
Zərdab rayonu	2264,0	3232,0	70,0%	5163,74	4566,88	113,1%

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir


Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.

Komissiyadan AZƏRTAC-a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2020-ci il aprelin 1-dək komissiyaya təqdim edilməlidir.

Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Əlaqə telefonu: 492-83-29. E-mail: nk@cabm.in.gov.az

FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib



Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə qış mövsümü ilə əlaqədar əhaliyə təbii qaza tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasının dəm qazı təhlükəsi yaratdığı qeyd olunub. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzlaşmamaq üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçə-

kən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında havalandırma borusu, qapının aşağısında dəliklər olmalı, üstü bacaları ildə iki dəfə təmizlənməlidir.

"Yadda saxlayın! Dəm qazı iy-sizdir, hiss edilmir! Ondən zəhərlənmənin əlamətləri başağrı, başgicəllənməsi, ürəkbulanması, hal-sızlıqdır. Dəm qazından zərərçəkmiş insanı təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Unutmayın: qaydalara bəgənəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!" deyərək FHN-in müraciətində bildirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 84 ünvanında yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasının abadlıq işlərinin satın alınması üzrə keçirilən təkliflər sorğusuna dəvət edir

Maraqlanan təşkilatlar (012) 530-29-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat
Satınalınan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ0136010000000003944
VÖEN: 1401555071
SWIFT: BIK CTREAZ22
H/h: AZ91CTRE0000000000002138206

Büdcə gəlirlərinin təsnifat kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7

Tender komissiyası

İştirak haqqı heç bir halda qaytarılmır.

Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iştirakçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **03 dekabr 2019-cu il saat 17:00-dək** qəbul olunur.

İddiaçıların təklifləri **04 dekabr 2019-cu il saat 10:00-da** Bakı şəhəri, H.Zərdabi, 80 ünvanında açılacaqdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 84 ünvanında yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilən təkliflər sorğusuna dəvət edir

Maraqlanan təşkilatlar (012) 530-29-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak haqqı: 200 (iki yüz) manat
Satınalınan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ0136010000000003944
VÖEN: 1401555071
SWIFT: BIK CTREAZ22
H/h: AZ91CTRE0000000000002138206

Büdcə gəlirlərinin təsnifat kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7

Tender komissiyası

İştirak haqqı heç bir halda qaytarılmır.

Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iştirakçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **03 dekabr 2019-cu il saat 17:00-dək** qəbul olunur.

İddiaçıların təklifləri **04 dekabr 2019-cu il saat 10:00-da** Bakı şəhəri, H.Zərdabi, 80 ünvanında açılacaqdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Bakı şəhəri Bilgəh kəndində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin abadlıq işlərinin satın alınması üzrə keçirilən təkliflər sorğusuna dəvət edir

Maraqlanan təşkilatlar (012) 530-29-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat
Satınalınan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ0136010000000003944
VÖEN: 1401555071
SWIFT: BIK CTREAZ22
H/h: AZ91CTRE0000000000002138206

Büdcə gəlirlərinin təsnifat kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7

Tender komissiyası

İştirak haqqı heç bir halda qaytarılmır.

Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iştirakçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **03 dekabr 2019-cu il saat 17:00-dək** qəbul olunur.

İddiaçıların təklifləri **04 dekabr 2019-cu il saat 10:00-da** Bakı şəhəri, H.Zərdabi, 80 ünvanında açılacaqdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Bakı şəhəri Bilgəh kəndində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin cari təmir işlərinin satın alınması üzrə keçirilən təkliflər sorğusuna dəvət edir

Maraqlanan təşkilatlar (012) 530-29-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak haqqı: 200 (iki yüz) manat
Satınalınan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ0136010000000003944
VÖEN: 1401555071
SWIFT: BIK CTREAZ22
H/h: AZ91CTRE0000000000002138206

Büdcə gəlirlərinin təsnifat kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7

Tender komissiyası

İştirak haqqı heç bir halda qaytarılmır.

Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iştirakçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **03 dekabr 2019-cu il saat 17:00-dək** qəbul olunur.

İddiaçıların təklifləri **04 dekabr 2019-cu il saat 10:00-da** Bakı şəhəri, H.Zərdabi, 80 ünvanında açılacaqdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu fondun nəzdində olan Bakı şəhəri Bilgəh kəndində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin əsaslı təmir işlərinin satın alınması üzrə keçirilən təkliflər sorğusuna dəvət edir

Maraqlanan təşkilatlar (012) 530-29-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak haqqı: 200 (iki yüz) manat
Satınalınan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

VÖEN: (DSMF)1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ0136010000000003944
VÖEN: 1401555071
SWIFT: BIK CTREAZ22
H/h: AZ91CTRE0000000000002138206

Büdcə gəlirlərinin təsnifat kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7

Tender komissiyası

İştirak haqqı heç bir halda qaytarılmır.

Müqaviləni yerinə yetirmək üçün təkliflər sorğusu üzrə iştirakçılar lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər **03 dekabr 2019-cu il saat 17:00-dək** qəbul olunur.

İddiaçıların təklifləri **04 dekabr 2019-cu il saat 10:00-da** Bakı şəhəri, H.Zərdabi, 80 ünvanında açılacaqdır.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxsin (DOST Agentliyi) tabeliyində fəaliyyət göstərən 1 saylı Bakı DOST Mərkəzi inzibati binaya server otağının tələb olunan standartlara uyğun avadanlıqlarla təchiz olunması üzrə elan olunmuş açıq tender prosedurunun "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən davamından imtina edilir.

Tender komissiyası

B İ L D İ R İ Ş

21 noyabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kompüterin sərt diskindeki (HDD) məlumatların bərpası xidmətinin satın alınması üçün keçirilən kotirovka sorğusunda "PITS" MMC qalib olmuş və satınalma müqaviləsi bağlanmışdır.


Tender komissiyası



“Azercell” il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

Beynəlxalq araşdırmalara əsasən “Azercell Telekom”un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir

Azərbaycana yeni bağ-lantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnologiyalarını ölkədə ilk olaraq tətbiq edən “Azercell Telekom” 2019-cu il ərzində ölkə üzrə yüksək-sürətli mobil internetin əhatəsini 364 faiz geniş-ləndirdi.



stansiyası quraşdırılıb. “Azercell” şəbəkəsində 4G/LTE trafiki ümumi data trafikin 46 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Avropanın Systemics şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bəncmark testi nəticəsində Azərbay-

canın bütün regionları üzrə “Azercell” şirkətinin daha üstün 4G/LTE xidməti göstərdiyi təsdiq olunub. “Azercell” özünün 4G şəbəkəsini 100 faiz genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil data istifadəsini əlçatımlı və rahat etməyi hədəfləyir. İsti-

fadəcələrimizi ən sürətli mobil internetə altdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnologiyaya keçidini hazırladıq. Bu yaxınlarda “Azercell”in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi nəticəsidir”, - deyərək “Azercell Telekom”un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov bildirdi.

Qeyd edək ki, bu il noyabr ayının 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən “Azercell Telekom” ən yeni nəsill mobil rabitə texnologiyası üzrə araşdırılma davam etdirərək gələcəkdə bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır.

“Azərbaycan”

“Azərişiq” ASC

Şamaxı rayonu 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1 Şamaxı rayonu 35 kV-luq 1 dövrəli “Çuxuryurd-Meysəri” Elektrik Veriliş Xəttinin tikintisi işlərinin satın alınması

İştirak haqqı - 400 manat

Azərişiq ASC
Hesab №: AZ83AIB320029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab №: AZ37NABZ0135010000000001944
SWIFT Code: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
 - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
 - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
 - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
- Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcəkdir.
- İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri **24 dekabr 2019-cu il saat 16:00-a** qədər, tender təklifi və bank təminatı sənədlərini **06 yanvar 2020-ci il saat 16:00-a** qədər Portal vasitəsilə təqdim etməlidirlər.
- İddiaçıların təklifləri **07 yanvar 2020-ci il saat 16:00-da** açılaçaqdır.
- İddiaçıların açılış nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
- Qeyd:** Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

Tender 2 müxtəlif LOT üzrə keçirilir.
LOT 1: “Aztelekom” MMC və TKQ-də istismarda olan kompüter, skan və çap texnikası üçün texniki dəstək xidmətinin satın alınması

İştirak haqqı: 500 (beş yüz) manat
LOT 2: “Aztelekom” MMC-nin inzibati və texnoloji binasının 2-ci mərtəbəsinin xətt aparat sexində lambriin konstruksiyalı otaqların, həmçinin digər mərtəbələrəki divarlarla lambriin üz-lüklərin yanmayan materiallarla əvəz olunması işlərinin satın alınması

İştirak haqqı: 100 (bir yüz) manat
 Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilin-də tərtib olunmuş tenderin əsas şərtlər toplusunu etender.gov.az vahid satınalma Portalından əldə edə bilərlər.

Müəssisənin adı: “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh., Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 01350100000000094944
S.W.I.F.T BIK: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;

Tender komissiyası

“Bakı Metropoliteni” QSC qatarların qaçışının avtomatik hesablanması və mərkəzləşdirilmiş vahid sistemdə toplanması işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
 Tender iştirakçılara təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1. “Bakı Metropoliteni” QSC-nin qatarlarının qaçışının avtomatik hesablanması və mərkəzləşdirilmiş vahid sistemdə toplanması işlərinin satın alınması
İştirak haqqı - 300 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
VÖEN: 1402871431
Bankın adı: AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesab: AZ02NABZ01350100000000022944
SWIFT BIK: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Tender komissiyası

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi açıq tenderə dəvət edir

Bakı şəhəri, Xəzər rayonu, Şüvanlar qəsəbəsi, Hacı Məmmədov küçəsi, 58 ünvanında yerləşən Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu S.Vurğun adına Yaradıcılıq Evinin sö-külərək yenidən tikintisi üçün smeta-layihə sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə açıq tender elan edir.

Açıq tenderdə layihələndirmə və smeta tərtibi sahəsində müvafiq sahəyə və təcrübəyə sahib olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet Portalına elektron imzaları ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyənlər 900 (doqquz yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər:

Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. biki: CTREAZ22
Alan
Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
H/H: AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu - 7
Büdcə təsnifatının kodu -142340

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:
 - tenderdə iştirak etmək üçün yazılı müraciət;
 - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
 - tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
 - vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
 - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
 - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
 - iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə, ünvanı və bank rekvizitləri);

Tender komissiyası

B İ L D İ R İ Ş

“Bakı Metropoliteni” QSC tərəfindən 20 noyabr 2019-cu il tarixdə LOT-1 üzrə “Bakı Metropoliteni” QSC üçün əlamətdar günlərlə bağlı hədiyyələrin alınması, dizayn xidmətləri, çap və videoçarxların çəkilməsi işlərinin satın alınmasına dair açıq tender üsulu ilə keçirilən müsabiqədə **“PROMOSTAR” MMC** qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə 25.11.2019-cu il tarixdə 285135.20 manat (iki yüz səksən beş min yüz otuz beş manat 20 qəpik) ƏDV daxil məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu aparatının balansında olan xidməti minik avtomobillərinə texniki-təmir xidmətlərinin göstərilməsi işlərinin satın alınması üzrə kotirovka sorğusu elan edir

Təkliflər **02 dekabr 2019-cu il saat 15:00-a** qədər Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatına təqdim olunmalıdır.

Əlavə məlumat Tender komissiyasından ala bilərsiniz.
Əlaqə telefonu: 012-530-29-03

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti 539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və komitənin üzvləri Eldar Quliyev, Tahir Süleymanov, Mahir Aslanov, Novruzəli Aslanov, İqbal Məmmədov, Hüseynbala Mireləmov, Elçin Quliyev, Eldəniz Səlimov, Cavanşir Paşazadə, Aydın Hüseynov, Milli Məclis Aparatının əməkdaşları Vilayət Əlizadə, İsa Hüseynov və Məhəmməd Gülməmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahir Abbasova əzizi

RÖVŞƏN TAĞIZADƏNİN
 vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Məhəmmədov küçəsi, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-44-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-40, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p>	<p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəssisatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>“Azərbaycan” qəzetinin kompüter mərkəzində, yığılıb sahifələndirilib, “Azərbaycan” nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sənədlərlə barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 8909 Sifariş 3981 Qiyməti 40 qəpik</p>
-----------------------------------------------------------	--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	-------------------------------------------------------------------------------------------------------------